

İstehlak qiymətləri indeksi üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM V5.0) tətbiqi

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1	Tələbatların müəyyənləşdirilməsi	İstehlak qiymətləri indeksi üzrə ümumi tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar	BVF, BƏT	Rəsmi statistika müşahidələrinin təkmilləşdirilməsi
1.1	Tələbatların müəyyənləşdirilməsi	İstehlak qiymətləri indeksi üzrə yekun informasiyaya olan tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar	BVF, BƏT	Məlumat istifadəçilərinin tələbatının öyrənilməsi
1.1.1	Ölkə siyasətinin həyata keçirilməsi üçün verilən qərarlara (sərəncam, qərar və s.) baxış	İstehlak qiymətləri indeksi ilə əlaqəli ölkə rəhbərliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Fərman, sərəncam, qərar, hesabatlar, təqdimatlar,	İcra və nəzarət edici orqanlar (siyasi dairələr)	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.2	Beynəlxalq təşkilatlar qarşısında öhdəliklər	İstehlak qiymətləri indeksi ilə əlaqəli beynəlxalq təşkilatlar qarşısında öhdəliklər	Qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr	DSK, İcra və nəzarət edici orqanlar	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.3	Komitənin əmr və qərarlarının tələbləri	İstehlak qiymətləri indeksi ilə əlaqəli DSK-nın əmr və qərarlarına baxış	Qərarlar, sərəncamlar, hesabatlar, təqdimatlar	DSK	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.5	Sorğuların, beynəlxalq təcrübənin və digər ölkələrin təcrübəsinin araşdırılması və təhlili	İstehlak qiymətləri indeksi üzrə beynəlxalq təşkilatlardan daxil olmuş materiallara baxış	İstehlak qiymətləri indeksi üzrə BVF-nin sənədləri	BVF, BƏT	İstehlak qiymətləri indeksinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin layihəsi
1.1.6	İstifadəçilərlə görüşlərin təşkili və təhlili	İstehlak qiymətləri indeksinə dair istifadəçilərlə görüşlərin təşkili və təhlili	Mühazirə materiallarının, görüşlərin, iclasların protokolları	DSK	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.7	Tələblərin müəyyənləşdirilməsi	İstehlak qiymətləri indeksi ilə əlaqəli istifadəçi tələblərinin müəyyənləşdirilməsi	Qərarlar, sərəncamlar, hesabatlar, istifadəçi sorğu anketləri	DSK	İstifadəçi tələbi
1.1.8	Müəyyən olunmuş tələbatın məzmunun hazırlanması	İstehlak qiymətləri indeksinə dair müəyyən olunmuş tələbatın məzmunun hazırlanması	Görüşlərin, iclasların protokolları və ya hesabatlar, arayışlar	DSK	Mövcud işlərin təkmilləşdirilməsi
1.2	Tələbatların müzakirəsi və təsdiqi	İstehlak qiymətləri indeksi üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar İN ilə müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi	İN-dən daxil olmuş təkliflər, görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	İN, DSK	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.2.1	Maraqlı tərəflərlə məsləhətləşmə	Məlumat təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	DSK	Təkliflərin müzakirəsi və təhlili
1.2.2	Məlumatların mövcudluğunun araşdırılması	Məlumatların mövcudluğunun araşdırılması	Qiymət statistikasının iş bölgüsü	DSK	Yenilənmə
1.2.3	Müəyyən olunmuş tələbatın Elmi-metodoloji şurada müzakirəsi	Müşahidə formalarının/metodoloji materiallarının layihəsinin Elmi-metodoloji şuranın müzakirəsinə təqdim olunması	İN ilə razılaşma məktubları	İN, DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı
1.2.4	Rəsmi razılığın əldə edilməsi	Müşahidə formalarının /metodoloji materialların Elmi-metodoloji şurada bəyənilmiş versiyalarının razılaşdırılması	Elmi-metodoloji şurada bəyənilmiş layihənin İN ilə razılaşdırılması	İN, DSK	İN-dən daxil olmuş razılıq məktubları
1.2.5	Tələbatın təsdiq olunması	Müşahidə formalarının /metodoloji materialların təsdiq üçün təqdim olunması	İN-nin razılıq məktubları və Elmi-metodoloji şuranın rəyi	İN, DSK	DSK-nın sərəncam və ya qərarları
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	Çıxış statistik məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi	Dövlətstatkomun sərəncam və qərarları	DSK	Dəyişən konseptual anlayışlar, çıxış cədvəlləri
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların təkmilləşdirilməsi	Standartlar, anlayışların yoxlanılmasına nəzarət	DSK	Təkmilləşdirilmiş texniki anlayışlar
1.4.1	Tələb olunan göstəricinin ölkə qanunvericiliyi ilə uyğunluğu	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	DSK, ƏN	Təkmilləşdirilmiş göstəricilər
1.4.2	Göstəricinin digər sahələrlə uyğunluğu	Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları	DSK	Təkmilləşdirilmiş göstəricilər
1.4.3	Göstəricinin beynəlxalq müqayisəliyinin təmin olunması	Beynəlxalq müqayisəliyinin təmin olunması	Beynəlxalq göstəricilərə dair materiallar	DSK	Təkmilləşdirilmiş konsepsiyalar və göstəricilər sistemi
1.5	Məlumatların mövcudluğunun yoxlanılması	Daxili və xarici məlumat mənbələrinin müəyyən edilməsi	Elmi-metodoloji şurada bəyənilmiş layihənin İN ilə razılaşdırılması, DSK-nın sərəncam və qərarları	DSK	Razılaşmalar, strategiya, təhlillər
1.5.1	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Statistik vahidlərin müəyyənləşdirilməsi maraqlı tərəflərlə məsləhətləşmə	Reyestr məlumatları, təhlillər, qərarlar	DSK	Statistik vahidlərin müəyyənləşdirilməsi

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.5.2	İnzibati məlumat mənbələrinin öyrənilməsi	-	-	-	-
1.5.3	İnzibati mənbələrin metodologiyasının təhlili	-	-	-	-
1.5.4	Metaməlumatların mövcudluğunun yoxlanılması	Metaməlumatların mövcudluğunun yoxlanılması	Təhlillər	DSK	Buraxılmış məlumatların və metaməlumatların doldurulması strategiyası
1.5.5	Hüquqi çərçivələrin müəyyənləşdirilməsi	Məlumatların toplanması yollarının həlli, hüquqi şərhlerin, məktublarnın hazırlanması	Təhlillər, qiymətləndirmə	DSK	Hüquqi şərhlər (hüquqi və ya iqtisadi rəy), məktublarn, məsələlərin həlli üçün tədqiqatlar
1.5.6	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Təkliflər	DSK	Qanunvericiliyin təkmilləşdirilməsi
1.5.7	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsi	Çatışmayan məlumatların toplanması	Təhlillər, qiymətləndirmə	DSK	Yeni strategiya və ya plan
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının layihəsinin hazırlanması, büdcənin müəyyənləşdirilməsi	Layihələr, qiymətləndirmələr	DSK	İş planı, büdcə
1.6.1	İş (biznes) planının hazırlanması	İş planının hazırlanması	İş planının layihəsi	DSK	İş planı
1.6.2	Risklərin təhlili	Risklərin və faydaların qiymətləndirilməsi	Təhlillər	DSK	Risklərin və faydaların parametrləri
1.6.3	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənləşdirilməsi	Təhlil, maliyyə sənədləri və sərəncamlar	DSK	Xərclərə dair sənədlər
1.6.4	Smetanın təsdiqi	Büdcənin təsdiqi	Xərc maddələri, maliyyə sənədlərinin layihəsi	DSK	Təsdiqlənmiş büdcə
1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi					
2	Layihələndirmə	Müşahidə formasının (1 İQİ-ərzaq, 1 İQİ-qeyri-ərzaq, 1 İQİ-xidmət nömrəli) doldurulmasına dair göstərişlərin və formaların fərdi elektron maşınlarında işlənməsi proqramı üçün məsələ qoyuluşunun hazırlanması	Müşahidə formaları, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1	Çıxış məhsulun layihəsi	Çıxış cədvəllərinin layihəsi və məhsullar	Məlumatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış cədvəllərinin hazırlanması və razılaşdırılması	Məhsulların keyfiyyəti üçün məqsədlərin müəyyənləşdirilməsi	Məlumatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.3	İnformasiya massivlərinin təyin olunması	İnformasiya massivlərinin təyini	Məlumatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Məsələ qoyuluşunun layihəsi
2.1.5	Məlumatların və metaməlumatların saxlanma və məhv edilməsi tələblərinin müəyyənləşdirilməsi	Məlumatların və metaməlumatların saxlanma və məhv edilməsi tələblərinin müəyyənləşdirilməsi	Məlumatlar və metaməlumatlar	DSK	Saxlanma və məhv edilməsi tələblərinin layihəsi
2.2	Göstəricilərin izahlarının layihəsi	Göstəricilərin izahlarının layihəsinin işlənməsi, müayinələr, reyestr məlumatları	Razılaşmalar, qərarlar, reyestr məlumatları	DSK	İzahların uyğunluğu
2.2.1	İzahların hazırlanması və razılaşdırılması	İzahların hazırlanması və razılaşdırılması	Razılaşma məktubları	DSK	İzahların uyğunluğu
2.2.2	İzahların təsdiqi	Reyestrin aktuallaşdırılması	Qərarlar	DSK	Aktuallaşdırılmış reyestr
2.2.3	İzahların inteqrasiyası	Reyestrin aktuallaşdırılması	Reyestr	DSK	Aktuallaşdırılmış reyestr
2.3	Toplanma layihəsi	Müşahidənin əhatə dairəsinin müəyyənləşdirilməsi	Metaməlumatlar	İN, DSK	Metaməlumatların layihəsi
2.3.1	Məlumat toplama metodunun müəyyənləşdirilməsi və təkmilləşdirilməsi	İstehlak qiymətləri indeksinin hesablanmasına dair metodologiyaların İN ilə razılaşdırılması üçün yazılı müraciət olunması	Metaməlumatların layihəsi	İN, DSK	İN ilə yazılı razılaşma (məktub)
2.3.2	Məlumatların toplanılması alətlərinin araşdırılması	İstehlak qiymətləri indeksinin hesablanmasına dair metodologiyaların layihəsinin Elmi-metodoloji şuraya təqdim edilməsi	İN-dən daxil olan razılaşma məktubları	İN, DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı
2.3.3	Məlumatların toplanması metodunun təsdiqi və icraya qəbulu	İstehlak qiymətləri indeksinin hesablanmasına dair metodologiyaların təsdiqi	Elmi-metodoloji şurada İN-dən daxil olan razılaşma məktublarına baxılması	İN, DSK	Metodologiyaların təkmilləşdirilməsi barədə qərar
2.4	Məcmu hüddudlarının və seçmənin layihəsi	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə planı	DSK	Aktuallaşdırılmış reyestr
2.4.1	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə əhatə dairəsinin müəyyənləşdirilməsi	Seçmə planı	DSK	Statistik vahidlərin siyahısı
2.4.2	Seçmə planının tertibi	Seçmə planının tertib edilməsi	Seçmə planı	DSK	Seçmənin (müşahidənin) planı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.5	İşlənmə və təhlil layihəsi	Məlumatların işlənməsi və təhlilinin layihəsi	Razılaşma məktubları, Elmi-metodoloji şüranın qərarı	DSK	Statistik məlumatların işlənməsi metodologiyası
2.5.1	Məlumatların işlənməsi və təhlili metodunun araşdırılması	Məlumatların işlənməsi və təhlili metodunun araşdırılması	Kollegiya qərarı, əmr və s irəli gələn məsələlər	DSK	Araşdırmanın nəticəsi
2.5.3	Məlumatların toplanması metodunun hazırlanması	Məlumatların toplanması metodunun hazırlanması	Araşdırmanın nəticəsi	DSK	Metodun layihəsi
2.5.4	Məlumatların toplanması metodunun Elmi-metodoloji şurada müzakirəsi	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Razılaşma məktubları, Elmi-metodoloji şüranın qərarı	DSK	Metodologiya
2.5.5	Məlumatların toplanması metodologiyasının təsdiqi və icraya qəbulu	Metodologiyanın təsdiqə təqdim edilməsi	Metodologiyanın layihəsi, qərar və ya sərəncam	DSK	Metodologiyanın təsdiqi və icraya qəbulu
2.6	İstehsal sisteminin və texnoloji prosesin layihəsi	İstehlak qiymətləri indeksinə dair məlumatları özündə əks etdirən müşahidə formasının "Statistik işlər proqramı"na daxil edilməsi	Qiymət statistikasının iş planı, "Statistik işlər proqramı"	DSK	İş planının hazırlanması
2.6.1	İstifadəçi tələblərinin təsnifatının hazırlanması	İstifadəçi tələblərinin qruplaşdırılması	İstifadəçi məmnunluğu sorğusunun nəticələri	DSK	İstifadəçi tələblərinə dair təsnifat
2.6.2	İstifadəçi tələbatına yönəldilmiş istehsal sisteminin formalaşdırılması	İstifadəçi tələbatına yönəldilmiş istehsal sisteminin formalaşdırılması	Məsələ qoyuluşunun layihəsi	DSK	Proqram təminatının layihəsi
2.6.3	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	Kollegiya qərarları, müvafiq əmr, sərəncam, göstəriş və ya tapşırıqlar	DSK	İş planının layihəsi
2.6.4	Layihələrin baxılması	İş planının, cədvəllərin baxılması	Planın layihəsi	DSK	Hazırlanmış iş planı
2.6.5	İş planının təsdiqi	Qiymət statistikasının iş planının, Statistik işlər proqramının hazırlanması	İş planları	DSK	İş planlarının təsdiqi
2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi					
3	İstehsal sisteminin yaradılması	Prosesin komponentlərini yaratmaq	Aletlər	DSK	İstehsal sistemi
3.1	Toplanma vasitələrinin yaradılması	Sistemin yaradılması	Məsələlər, aletlər	DSK	İstehsal sistemi
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Proses komponentlərinin yaradılması	Aletlər	DSK	Yaradılma komponentləri

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
3.2.1	Texniki dəstək imkanlarının yaradılması	Texniki yardım məsələləri	Texniki məsələlər	DSK	Texniki tapşırıq
3.2.2	Proqram təminatının hazırlanması	Məlumatların onlayn qaydada toplanması üçün proqram təminatının hazırlanması	Texniki şərtlər və məsələ qoyuluşu	DSK	Proqram təminatı
3.3	Yayıma komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Yayıma komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Yeni komponent və ya xidmətlərin yaradılması	DSK	Yayıma komponentlərinin və ya xidmətlərin təkmilləşdirilməsi
3.4	Texnoloji prosesin formalaşdırılması	Müşahidə formalarının hazırlanması	Məsələ qoyuluşu	DSK	Müşahidələr
3.5	İstehsal sisteminin sınaqdan keçirilməsi	İstehsal sisteminin yoxlanılması	Məsələ qoyuluşuna uyğun hazırlanmış proqram	DSK	Proqramın təhvil alınması
3.6	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Proqramın təhvil alınması
3.7	İstehsal sisteminin yaradılmasının yekunlaşdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Kadrların təlimatlandırılması	DSK	Səriştəlilik, istehsal sistemi
3.7.2	İstehsal sisteminin tətbiqi zamanı kadrların məlumatlandırılması, texniki dərslərin keçirilməsi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun müvafiq əmri, tədris planı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
3.7.3	İstehsal sisteminin tətbiqi	İstehsal sisteminin tətbiqi	Sənədləşdirilmiş proseslər	DSK	İstehsal sisteminin tətbiqi

3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı

4	Toplanma	Zəruri məlumatların toplanması	Statistik məlumatlar	DSK	Məlumatlar
4.1	Məcmu hüdudlarının yaradılması və seçmə nümunəsinin seçilməsi	Pərakəndə ticarət satışı ilə məşğul olan təsərrüfat subyektlərinin müşahidə reyestrinə daxil edilməsi	Seçmənin müəyyənləşdirilməsi	DSK	1-İQİ nömrəli rəsmi statistika müşahidə formasını təqdim edən statistik vahidlərin siyahısı
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlıq	Müşahidə məlumatları	DSK	Statistik məlumatlar
4.2.1	Planın hazırlanması və öhdəliklərin müəyyən edilməsi	Planın hazırlanması və öhdəliklərin müəyyən edilməsi	İş planı	DSK	Müvafiq plan
4.2.2	Kadrların seçilməsi və təlimi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun müvafiq əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
4.2.3	Tədris materiallarının hazırlanması və seminarların keçirilməsi	Seminarların (təlimlərin) keçirilməsi	Tədris planı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
4.2.5	Sorğu vərəqlərinin (hesabat formalarının) və digər materialların nəşri və paylanması, elektron versiyalara girişin təmini	DSK-nın veb sahifəsində pərakəndə ticarət satışı ilə məşğul olan bütün statistik vahidlər üçün müşahidə formalarına girişin təmin olunması	Hər bir müşahidə formaları üçün nəzərdə tutulmuş statistik vahidlərin reyestri	DSK	Məlumatlar

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4.2.6	Proqram vasitələrinin kompyuterlərə və ya serverə yüklənməsi	1-İQİ nömrəli müşahidə formasının onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK	Proqram təminatı
4.3	Toplanmanın həyata keçirilməsi	Müşahidə formasının onlayn rejimdə toplanması	Məsələ qoyuluşu	DSK (YSO)	Məlumatlar
4.3.1	YSO üçün iş planlarının tərtibi	YSO-lar üçün iş planlarının tərtibi	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Cədvəl
4.3.2	YSO-dan aralıq hesabatların alınması	1-İQİ nömrəli müşahidə formasının onlayn rejimdə toplanması	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Məlumatlar
4.4	Toplanmanın yekunlaşdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK	Məlumatlar
4.4.1	Elektron məlumatların müəyyən olunmuş sahəyə yüklənməsi	Elektron məlumatların müəyyən olunmuş sahəyə yüklənməsi	Elektron məlumatlar	DSK	Elektron baza

4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır

5	İşlənmə	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə, impyutasiya, çəkirlərin hesablanması	Məlumatlar	DSK	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Məlumat mənbələrinin əlaqələndirilməsi və statistik reyestr	Məlumatlar və reyestrlər	DSK	Məlumatların birləşdirilməsi
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Ölçü vahidləri, təsnifatlar	DSK	Məlumatlar
5.3	Baxış və düzgünlüyün yoxlanılması	Baxış və düzgünlüyün yoxlanılması (giriş məlumatlarının yoxlanılması)	Məlumatlar	DSK	Məlumatların yoxlanılması
5.3.1	Məlumatların ilkin yoxlanılması	Müşahidə formalarının yoxlanılması	Məlumatlar	DSK	Məlumatların keyfiyyəti
5.3.4	Keyfiyyətə nəzarət cədvəllərinin təhlil olunması və xətalərin aşkar olunması	1-İQİ müşahidə məlumatlarının düzgünlüyünün yoxlanılması	Uyğunsuzluqların onlayn qeydiyyatı	DSK	Məlumatların keyfiyyəti
5.4	Redaktə və impyutasiya	Potensial səhvlərin və buraxılmış məlumatların müəyyənləşdirilməsi	Məlumatlar	DSK	Hesablanmış məlumat
5.4.1	İmpyutasiya elementlərinin təyin olunması	İmpyutasiya elementlərinin təyin olunması	Məsələ qoyuluşu	DSK	Məlumatlar
5.4.2	İmpyutasiyanın aparılması	İmpyutasiyanın aparılması	Şöbə tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.4.3	İmputasiya üzrə qeydlərin alınması	İmputasiya üzrə qeydlərin alınması	Şöbə tərəfindən aparılan qeydlər	DSK	Məlumatlar
5.5	Yeni göstəricilərin və vahidlərin formalaşdırılması	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Monitorinqin nəticələri	DSK	Dəyişənlər
5.6	Çəkilərin hesablanması	Çəkilərin hesablanması	Şöbə tərəfindən təsdiq olunan qeydlər	DSK	Məlumatlar
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Şöbə tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.8	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumatlar	DSK	Mikro-məlumatların saxlanması

5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır

6	Təhlil	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanılması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Məlumatlar	DSK	Hazır məlumatlar
6.1	İlk nəticələrin hazırlanması	İlkin nəticələrin 1-İQİ müşahidə forması əsasında hazırlanması	İlkin nəticələr	DSK	Çıxış cədvəlləri
6.1.1	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələrin əldə edilməsi	Məlumatlar	DSK	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	Mövsümi düzəlişlərin aparılması	Mövsümi düzəlişlərin aparılması	Məlumatlar	DSK	Aidiyyəti üzrə məlumatlar
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	İlkin nəticələr	DSK	Əldə edilmiş yekun nəticələr
6.2.1	Hesabat intizamının yoxlanılması	Hesabat intizamının yoxlanılması	Statistik işlər proqramı	DSK	Hesabat intizamını pozan statistik vahidlər
6.2.2	Məcmunun əhatə dairəsinin təhlili	Məcmunun əhatə dairəsinin təhlili	Müşahidə məlumatları	DSK	Təhlilin nəticələri
6.2.3	Uyğunsuzluq və xətalərin aşkara çıxarılması	İlkin məlumatlarda səhvlərin və uyğunsuzluqların aşkara çıxarılması	Müşahidə formaları və uyğunsuzluqların onlayn qeydiyyatı	DSK	Müşahidə məlumatlarını səhvlərlə təqdim edən aşkar edilmiş statistik vahidlər
6.2.6	Nəticələrin redaktə edilməsi	Nəticələrin redaktə edilməsi	Məlumatlar	DSK	Yekun məlumatlar
6.3	Nəticələrin izahı	Çıxış məlumatlarının əsasında tam izahların hazırlanması	Müşahidənin yekunları	DSK	Məlumatlar
6.3.2	Müxtəlif vasitələrdən istifadə etməklə statistik məhsulların təhlili və izahı (cədvəllər, qrafiklər və s)	Müxtəlif vasitələrdən istifadə etməklə statistik məhsulların təhlili və izahı (cədvəllər, qrafiklər və s)	Müşahidə məlumatları	DSK	Təhlilin nəticələri (cədvəllər və qrafiklər)

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
6.3.3	Çıxış nəticələrinin tam izahlarının hazırlanması	İzahların hazırlanması	Yekun məlumatlar	DSK	Hazır məlumatlar
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanması	Müşahidələrin yekunları	DSK	İlkin məlumatların məxfiliyinə nəzarət
6.4.1	Məxfiliklə bağlı qaydaların hazırlanması	İlkin məlumatların məxfiliyinin qorunması	Müşahidələrin yekunları	DSK	İlkin məlumatların məxfiliyi
6.5	Nəticələrin yekun formalaşdırılması	Yekun nəticənin hazırlanması	Müşahidələrin yekunları	DSK	İstifadəçilər üçün yekun nəticələr
6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır					
7	Yayıma	İstehlak qiymətləri indeksinə dair göstəricilərin yayılması	Təhlil və məlumatlar	DSK	Təhlil və məlumatlar
7.1	Çıxış məlumatları sisteminin yeniləşdirilməsi	İstehlak qiymətləri indeksinə dair göstəricilərin aktualaşdırılması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.1.2	Məlumatların və məlumatların məlumat bazasına yüklənməsi	Məlumatların və məlumatların məlumat bazasına yüklənməsi	Statistik məlumatlar	DSK	Məlumatlar sistemi
7.1.3	Məlumatların müvafiq məlumatlarla əlaqəsinin təmin edilməsi	Məlumatların müvafiq məlumatlarla əlaqəsinin təmin edilməsi	Məlumatlar və məlumatlar	DSK	Məlumatlar və məlumatlar arasında əlaqə
7.2	Yayılan məhsulların istehsalı	İstehlak qiymətləri indeksinə dair göstəricilərin istehsalı	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.2	Məhsul komponentlərinin hazırlanması	Məhsul komponentlərinin hazırlanması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.3	Məcmuə və digər nəşrlərin istehsalı	Azərbaycanda qiymətlər, Qiymətlər və qiymət indeksləri	Statistik nəşrlərin kataloqu	DSK	"Azərbaycanda qiymətlər" adlı statistik məcmuənin, "Qiymətlər və qiymət indeksləri" adlı bülletinin hazırlanması
7.2.4	Məhsulun yayılması işlərinə hazırlıqların tamamlanması və təsdiq edilməsi	Məhsulun yayılması işlərinə hazırlıqların tamamlanması və təsdiq edilməsi	İstifadəçi tələbləri əsasında hazırlanmış yayılma reyestrinin layihəsi	DSK	Təsdiq edilmiş yayılma reyestri
7.2.5	Məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi	İstehlak qiymətləri indeksi üzrə göstəricilər haqqında illik məlumatların veb bazada yerləşdirilməsi	1-İQİ nömrəli müşahidənin yekun məlumatları	DSK	İstehlak qiymətləri indeksi haqqında yekun məlumatların veb bazada yerləşdirilməsi

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
7.2.6	Ekspress-məlumatların və təhlili məruzələrin hazırlanması	İstehlak qiymətləri indeksinə dair göstəriciləri xarakterizə edən ekspress-məlumatların və təhlili məruzələrin hazırlanması	1-İQİ nömrəli müşahidənin yekun məlumatları	DSK	Ekspress-məlumatlar və təhlili məruzələr
7.3	Yayılan məhsulların buraxılışının idarə edilməsi	İstehlak qiymətləri indeksinə dair göstəricilərin buraxılışının idarə edilməsi	Statistik (İqtisadi) təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK (İİƏŞ)	İstifadəçiləri xəbərdar etmək
7.3.1	Təhlil üzrə iş planlarının hazırlanması	Təhlil üzrə iş planlarının hazırlanması	Statistik təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK (İİƏŞ)	İstifadəçiləri xəbərdar etmək
7.3.2	Buraxılış təqviminin hazırlanması	Buraxılış təqviminin hazırlanması	Təqvim	DSK (İİƏŞ)	Statistik məcmuənin buraxılışı
7.3.3	Buraxılışın idarə edilməsi	Buraxılışın idarə edilməsi	Məhsullar	DSK (İİƏŞ)	İstifadəçi məmnunluğu
7.3.4	Statistik məhsulların arxivləşdirilməsi	Məhsulların arxivləşdirilməsi	Statistik məlumatlar	DSK	Arxivə verilmiş sənədlər
7.4	Yayılan məhsulların təşviqi	Yayılan məhsulların təşviqi	Məhsulların yayılması	DSK	Məhsulların idarə edilməsi
7.5	İstifadəçilərin sorğularının idarə edilməsi	İstehlak qiymətləri indeksi üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK	İstifadəçilərin tələblərinə cavab
7.5.2	İstifadəçi sorğularının qeydiyyatı və cavablandırılması	İstifadəçi sorğularının qeydiyyatı və cavablandırılması	Daxil olan və göndərilən sənədlərin qeydiyyatı kitabları və elektron kargūzarlıq sistemi	DSK	Sənədlərin qeydiyyatı
7.5.3	İstifadəçi məmnunluğunun qiymətləndirilməsi	İstifadəçi məmnunluğunun öyrənilməsi	Müvafiq sorğunun materialları	DSK	İstifadəçi məmnunluğu
7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı					

DSK - Dövlət Statistika Komitəsi
 YSO – Yerli statistika orqanı
 İN - İqtisadiyyat Nazirliyi
 ƏN – Ədliyyə Nazirliyi
 BVF - Beynəlxalq Valyuta Fondu
 BƏT – Beynəlxalq Əmək Təşkilatı
 İİƏŞ – İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi